



foto - 3x4 sm

CV

Adı: Könül
Soyadı: Əliyeva

Ünvanı: Bakı şəhəri, Ə.Əlizadə küçəsi. Ev 35, m. 8.

Təvəllüdü: 15.01.1977

Ailə vəziyyəti: evli

E-mail: k.c.aliyeva@mail.ru

Tel: Ev +99412 496 20 17 İş Mobil +99450 3127763

Təhsili

1994-2000 N.Nərimanov adına Azərbaycan Tibb Universiteti
01.08. 2000 - 30.06.2001 Lənkəran şəhər mərkəzi xəstəxanasında cərrahiyyə
üzrə həkim-interna kursu
2005-ci ilin yanvar-mart aylarında Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda «mamalıq və ginekologiya» kursu üzrə
ixtisaslaşma

Elmi dərəcəsi və elmi adı

2017 Tibb üzrə fəlsəfə doktoru

Pesə fəaliyyəti

2006-2012 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu «Mamalıq və
ginekologiya» kafedrasının baş laborantı

*Kafedranın elmi fəaliyyətində iştirak, elmi ədəbiyyatın toplanması,
tədqiqatların aparılması, tədris prosesinin təşkilinə yardım edilməsi*

2012 –ci ildən Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu «Mamalıq və

ginekologiya» kafedrasının assistenti

Kafedrada diplomdan sonrakı tibbi təhsil sistemində mühazirələr və praktiki məşğələlərin aparılması, elmi məqalələr, metodiki vəsaitlərin, klinik protokolların işlənilib hazırlanması, klinik araşdırmalar, rezidentlərə kuratorluq. Kafedranın elm tədqiqat fəaliyyətində iştirak.

Nəşrlər Mama-ginekologiya sahəsində elmi işlər, klinik protokol və məqalələr respublikada və xaricdə elmi nəşrlərdə çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

- 2006 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunun 70 illik yubileyi ilə əlaqədar keçirilən konfransda iştirak
- 2012 Akademik Mir-Məmməd Cavad oğlu Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransda çıxış
- 2012 Всероссийская научно-практическая конференция «ОБЩЕСТВЕННОЕ ЗДОРОВЬЕ И ЗДРАВООХРАНЕНИЕ XXI ВЕКА: ПРОБЛЕМЫ, ПУТИ РЕШЕНИЯ, ПОДГОТОВКА КАДРОВ». Москва.(tezis)
- 2014 Azərbaycan mama-ginekoloqların IV qurultayında çıxış
- 2015 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu. Gənc Alimlərin Konfransında iştirak.
- 2016 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr edilmiş elmi konfrans.
- 2018 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans.
- 2018 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş elmi konfrans.
- 2018 “Ginekoloji praktikada innovasion müalicə üsulları” mövzusunda beynəlxalq elmi konfrans

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-ışlərin siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi *mama- ginekoloji xəstəliklərin müalicəsi, doğuşun, müxtəlif cərrahi əməliyyatların aparılması (uşaqlıq boşluğunun qaşınması, uşaqlıq yolunun bərpası, qeysəriyyə kəsiyi əməliyyatı, tubektomiya, kistektomiya və s.)*

qeyd: cərrahi ixtisaslar üçün icra etdiyi əməliyyatların növləri qeyd olunmalıdır.

Nailiyyətlər səmərələşdirici təklif.

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

- vaxtından əvvəl doğuşlar üzrə klinik protokolun hazırlanması - 2013-2014-cü illər

Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı:

1. Факторы риска угрожающих абортів и преждевременных родов // Sağlamlıq. Elmi-praktik jurnal. Bakı. 2012, № 2, s. 90-94.
2. Исходы невынашивания беременности и его предикторы при стационарном лечении женщин в разных сроках гестации // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. Rüblük elmi-praktik jurnal. 2012, № 3, s. 52-54.
3. Прогностическое значение маркеров воспаления при угрожающих абортах // «Azərbaycan Tibb Jurnalı». Rüblük elmi-praktik jurnal. 2012, № 3, s. 40-43.
4. Некоторые показатели метаболического статуса беременных с угрожающим абортів // Sağlamlıq. Elmi-praktik jurnal. Bakı. 2012, № 4, s. 51-55.
5. Некоторые характеристики abortивного исхода беременности / Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu. Akademik Mir-Məmməd Cavad oğlu Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmuəsi. Bakı, 2012, s. 97-104.
6. Сравнение перинатальной смертности при альтернативных вариантах группировки плодов по массе тела при рождении / Сборник тезисов Всероссийская научно-практическая конференция «ОБЩЕСТВЕННОЕ ЗДОРОВЬЕ И ЗДРАВООХРАНЕНИЕ XXI ВЕКА: ПРОБЛЕМЫ, ПУТИ РЕШЕНИЯ, ПОДГОТОВКА КАДРОВ». Конференция посвящена 90-летию кафедры общественного здоровья и здравоохранения Первого МГМУ им. И.М. Сеченова. 3–4 октября 2012 года. Издательство Первого МГМУ им. И.М. Сеченова. Москва. 2012, с. 33-35.
7. Критериальная значимость перинатальных потерь при оценке эффективности медицинской помощи // Журнал «Общественное здоровье и здравоохранение». 2013, № 1. Казань, с. 29-32.
8. Методические аспекты выявления изменений крови при угрожающих абортах / Azərbaycan mama-ginekoloqların IV qurultayının məqalələr toplusu. I hissə. Bakı, «Səda» nəşriyyatı, 2014, s. 146-155.
9. 22-28 həftəlik hamiləlik daxil olmaqla, vaxtıdan əvvəl doğuşların idarə olunması üzrə klinik protokol (metodik vəsait). Bakı, “Zaman Stat” MMC, 2014, 28 s. (həmmüəllifliklə).
10. Некоторые характеристики исходов и факторов риска невынашивания беременности в разных периодах гестации // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. Rüblük elmi-praktik jurnal. 2016, № 1, s. 128-131.